

UOT 902

ZEYNƏB QULİYEVƏ

NAXÇIVANIN NEOLİT DÖVRÜ OCAQLARI

Məqalədə Naxçıvanın Neolit dövrü ocaqları araşdırılmışdır. Qeyd edilmişdir ki, ocaqlar Naxçıvanın neolit mədəniyyətinin özünəməxsus xüsusiyyətlərinin müəyyənləşdirilməsində mühüm şəhəriyyatlı malikdir. Bu baxımdan I Kültəpə yaşayış yeri diqqəti cəlb edir. Abida XX-XXI asrlar arzında 2 dəfə arxeoloji tədqiqatər cəlb edilmişdir. Birinci dəfə 1951-1964-cü illərdə O.Həbibullayevin rəhbərliyi altında, ikinci dəfə isə AMEA-nın müxbir üzvü V.Baxşalyevin və C.Morronun rəhbərliyi ilə xənəbi arxeoloqlar və AMEA Naxçıvan Bölməsinin o cümlədən müstəqilin də iştirak etdiyi ekspedisiya tərəfindən tədqiq olunmuşdur. Hər iki tədqiqat nəticəsində çoxsaylı ocaqlar aşkar olunmuşdur. Tikinti quruluşuna görə onları 4 qrupa bölmək olar: daş çevrəli, gil badlı, kərpic divarlı ocaqlar və dəşməndə qazılan ocaq cixxuları. Birinci qrupa aid olanlar hamar çay daşlarından tikilmişdir. Onlar dairəvi, yarımadırıvə və xəzif dörətkün formaları olub, xərisinti daş daşılmışdır. İkinci qrupa aid olanlar qırıntı-qaplıvari gil badlı olub oval formadadırlar. Üçüncü qrupa aid olanlar çiy kərpicdən tikilən ocaqlarla təmsil olunur. Dördüncü qrupu isə içarisi külli və yuvarlaq daşlarla doldurulmuş dairəvi çoxxularla təmsil olunan ocaqlar təkələfdir. Hər hansı bir evlərin qızdırılmasında istifadə edilmişdir. Onlar, xüsusiylə daş çevrəli ocaqlar Naxçıvanın neolit mədəniyyətinin yerli xarakterini aks etdirir.

Açar sözlər: Naxçıvan, Kültəpə yaşayış yeri, Son Neolit dövrü, daş çevrəli ocaqlar.

Tarixəqədəki mədəniyyətlərin ortaya çıxarılmasında qədim tikili qalsqları, istehsal məhsulları, o cümlədən keramika, müxtəlif alətlər, sümük qalıqları kimi tapıntılarla yanaşı ocaqlar da müüm yer tutmuşdur. Bu baxımdan ocaqlar yaşayış ilk işaretləri kimi mühüm şəhəriyyat kəsb etmişdir. İlk vaxtlar insanların vəhşi heyvanlardan, soyuqdan, bir sözə, hər cür təhlükədən qorunması, qidanın bışırılması funksiyası daşıyan ocaqlar tədricən qabilələrin toplanma mərkəzi, müxtəlif dini ayınların icra edilmə obyekti olmaqla, qədim təyfaların həyatının zəruri elementinə çevrilmişdir. Bu səbəbdəndir ki, ən qədim dövrlərdən odun sönməsi flakat sayılmışdır. Bu inam xalqımızın folkloruna bəzəm qarğışlar (mas. "Baisin ocağı sənsün"), bəzən da Dədə Qorqudun söylədiyi "Ocağınız gur yansın" kimi alqışlar şəklinde keçmişkən günümüzdək golib çatmışdır. Günümüzdə ocaq termini yeni mənə cələrlərini özündə ehtiya etməkdədir. Təsadüfi deyil ki, bəzə ziyyarətgahları da "ocaq" adlandırılır. Bu da onların müqəddəsəşərək and yerlərinə qeyrilməsinə gotirib çıxarmışdır. Bu gün bir çox kəndlərimizdə sözünün doğruluğunu sübütə yetirmək üçün "Ocaq haqqı" deyə and içən insanlar da az deyil. Bütün bunlar tarixinin dərin qatlarından süzüllük galon ocaq anlayışının müxtəlif təzahür formallarından olmaqla, genetik yaddas vasitəsi ilə keçmiş ənənələrin galəcək nəsillərə daşınmasını həyata keçirməkdədir. Bu mənada ocaqlar qədim insanların məişətinin, ideologiyasının, memarlığının, bütövlükda həyat tərzinin özünəməxsus xüsusiyyətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verə biləcək faktlar kimi xüsusi dəyərə malikdir. Onlardan sadəcə müxtəlif mövzuların tərkibində köməkçi ünsürlər kimi bəhs edilmiş ocaqların asıl məhiyyətini arxa plana atmışdır. Lakin aparılan tədqiqatlar göstərir ki, qədim dövrün arxeoloqrafik manzaraosının əzə çıxarılmasında ocaqlar xüsusi dəyərə malikdir. Bu baxımdan son illərdə Naxçıvan ərazisində qeydə alınan Neolit dövrü ocaqları diqqətləyi qazdır. Naxçıvanın Neolit mədəniyyətinin özünəməxsus cəhətlərinə yeni faktlar əlavə edəcəyini nəzərə alaraq, bu məqalədə məhz I Kültəpə yaşayış yerindən əzə çıxarılan ocaqların tipoloji təsnifatının aparılması qarşıya məqsəd olaraq qoyulmuşdur.

Babək rayonunun eyni adlı kəndinin mərkəzində yerləşən Kültəpə abidasında ilk tədqiqatlar 1951-1964-cü illərdə O.Həbibullayevin rəhbərliyi ilə aparılmışdır [3, s. 24]. Neolit dövründən sonrakı qədim ocaq yeri 22 m dərinlikdə aşkar edilmişdir [7, s. 25]. 2013-2016-cı illərdə AMEA-nın müxbir üzvü V.Baxşalyev və C.Morronun rəhbərliyi ilə Azərbaycan-Fransa beynəlxalq ekspedisiyasının apardığı arxeoloji qazıntıları zamanı isə belə ocaqlar çox sayıda aşkar olunmuşdur [2, şəkil 17-20]. Bu da onların Neolit dövrü memarlığının əsas komponenti kimi mühüm şəhəriyyətindən xəbor verir. Tədqiqatlar göstərməyidir ki, mövsümlə əlaqədar olaraq evlərin içarısında, bəzən də ətrafında qurulan ocaqlar müxtəlif funksiyalı olmuşdur. Bu onların tikinti quruluşunda da özünü bürüza vermişdir. Ona görə də onları tipoloji olaraq 4 qrupa bölmək olar: daş çevrəli, gil badlı, kərpic divarlı və manqal tipli ocaqlar.

Birinci qrupa aid olanlar 947.34; 947.26 sm dərinlik səviyyəsində qeydə alınmış daş çevrəli ocaqlardır. Onların dairəvi (diametr = 30×40sm), aypara (d = 35×50) və oval (d = 45×75; 60×110) formalarına rast gəlinmişdir (KT-16, E-251; E-253; E-196). Onlar özü də üç tiplə təmsil olunmuşdur. Birinci tipə aid olanlar tamamilə daşla çevrələnmiş və bir qismının içərisinə yarıyadək yasti çay daşları döşənmişdir. 2015-ci ildə I Kültəpənin E kvadratında qeydə alınan aypara şəkilli ocaq 35×50 sm ölçüsündə olub, yasti çay daşları ilə çevrələnmişdir (şəkil 1).



Şəkil 1. Daş çevrəli ocaqların I tipi.

Bəzən ocaqlara A, D, J sahələrində də rast gəlinmişdir. Onların içərisində daş düzümləri və küllər arasında müxtəlif ölçülü qabların parçaları qeydə alınmışdır. Hamar çay daşları ilə çevrələnmiş ocaqlar 1951-1964-cü illərdə O.Həbibullayev tərəfindən I Kültəpədə aparılan arxeoloji qazıntılar zamanı da çox sayıda üzə çıxarılmışdır [7, s. 25, 28]. Bu da qədim Kültəpə sakinlərinin, dolayıdı ilə Naxçıvanın neolit təyifalarının hayatından bu tip ocaqların xüsusi yer tutduğundan xəbər verir.

Daş çevrəli ocaqların ikinci tipinə aid olanların (KT-16, J-062; J-088) bir hissəsi çay daşları, bir hissəsi isə qalın möhrə ilə əhatə olunmuşdur (dərinlik 944.804). Onlardan biri yuvarlaq dördbüñək formalı olub, ortasına az miqdarda nahamar daş döşənmişdir. F kvadratının sonubunda yerləşən bu ocağın mərkəzindəki daşların ətrafi dairəvi formada qızarmış torpaqla əhatə olunmuşdur (şəkil 2).



Şəkil 2. Daş çevrəli ocaqların II tipi.

Ocağı əhatə edən çay daşları gil möhlulu ilə barkidilmişdir. Diametri 110 sm olan ocağın bazı hissələrində daş hörgü eni 10 sm olan möhrə tikinti ilə davam etdirilmişdir [2, 2017: 32]. Ocağın içərisində qeydə alınan daş döşəmə müxtəlif ölçülü çay daşları və daş alətlərin hissələri ilə təmsil

olunmuşdur. Bu xüsusiyyətə A və E sahələrindən aşkar edilən ocaqlarda da rast gəlinir. Qeyd etmək lazımdır ki, simməsə daş alətlərlə, bəzən gil qarışığı ilə çəvrələnən geniş dairəvi ocaqlar vaxtı ilə Tovuz rayonunda yerləşən Məntəşəpə yaşayış yerinin alt qatlarında da qeydə alınmışdır [10, s. 314]. Lakin düzbucaqlı tikitilərlə bağlı olmaları və bozı hallarda keramika qırıqlarından düzəlmələri onları Kütəpə ocaqlarından fərqləndirir.

Daş çəvrəli ocaqların üçüncü tipi dairəvi formada olan kül qarışıqlı daş döşəmədən ibarətdir [4, s. 49]. E sahəsində aşkar edilən belə ocaqlardan biri nalşəkilli tikitilinin mərkəzində qeydə alınmışdır. Bu əlamət onun sıtayış məqsədi olması ehtimalına əsas verir. Onun bir tərəfində iki hacmi və daşının bir hissəsi şaquli şəkildə yerləşdirilmiş, ondan canubə doğru dairəvi şəkildə genişlənən kül qatı üzərində düzüldən nisbatən kiçik ölçülü yasti daşlar və onların parçaları ilə birlikdə dairəvi döşəmə yaradılmışdır (şəkil 3).



Şəkil 3. Daş döşəmədən ibarət ocaq.

Neolit dövründə daş döşəməli ocaqlardan geniş miqyasda istifadə edilməsi Türkiyə Cumhuriyyətindəki Aşaklı höyük yaşayış yerində qeydə alınan daş döşənməmiş dördkünc ocaqların timsalında da özünü doğrudur [8, s. 20-29]. Daş çəvrəli ocaqların özünəməxsus cəhətlərindən biri hamisində bir qayda olaraq, yasti və hamar çay daşlarından istifadə edilməsidir. Keramika parçaları onların mərkəzinə döşənməmiş daşların üstündə, bəzən da altında qeydə alınmışdır. Ehtimal ki, bu tip ocaqlar saxsı qabların bisirilməsi məqsədi daşımıdır. E kvadratında qeydə alınan iki ölçülü çölmək tipli qabın altında və yaxınlığında bu tip daş çəvrəli ocaqların aşkar olunması bu fikri təsdiq edir.

Kütəpənin Son Neolit dövründən aid ocaqların ikinci qrupunu gil badlı ocaqlar təşkil edir. Belə ocaqlar oval formalı olub, içində torpaq yanmanın təsirindən qızılı rəng almışdır. İçərisində sümük qabqları və kül yığını aşkar edilən bu ocaqlar (KT-16, E-194, E-206, J-039) 2 tiplə təmsil olunmuşdur. Birinci tipə aid olanlar kiçik ölçülü olmaqla evlərin mərkəzində qeydə alınmışdır. Onların diametrləri 30x40 sm arasında olub, içərisi və badları odun tasirindən qızarmışdır. Belə ocaqlardan biri 2014-cü ildə D sahəsinin şərqi hissəsindəki dairəvi evin mərkəzində aşkar olunmuşdur. E sahəsinin qərbində, yer səthindən 75 sm dərinlikdə qeydə alınmış ikinci ocağın badları qurtaracaqdə buta şəklində ayılır [2, s. 35]. 2015-ci ildə E sahəsinin şərqi hissəsindəki evin içərisində qeydə alınan üçüncü ocaq da forma və hacm etibarı ilə digərləri ilə eyni olub içərisindən boz rəngli xeyli kül, sümük və 1 adəd saxsı qalığı füzə çıxarılmışdır (şəkil 4).



Şəkil 4. Kicik ölçülü gil badlı ocaq (II qrup).

Gil badlı ocaqların ikinci tipi iri höemli olmaları ilə fərqlənir. 947,31 m. dərinlikdə üza çıxarılan belə ocaqların diametrləri 42×90 , 60×84 sm arasında dayisir. 2016-cı ildə J kvadratındaki oval evin cənub divarının xaricində aşkar edilmiş uzunsov oval formali ocağın tünd qahvayı röngli gildən olan divarının eni 5-7, içəri hissəsinin isə uzunluğu 1 m, eni 45 sm arasında olub, içərisindən sümük qalqları və xeyli miqdarda kül üza çıxarılmışdır (şəkil 5).



Şəkil 5. Iri ölçülü gil badlı ocaq (II qrup).

Bu tip ocaqlar ötən əsrin ortalarında Kütəpədə aparılan qazıntılar zamanı da aşkar olunmuşdur. Uzunluqları $0,8/1$ m, enləri 52-55, divar qalınlıqları 5-6 sm arasında olan belə ocaqlar O.Həbibullayev tərəfindən kult əhəmiyyətli sobalar kimi xarakterizə edilmişdir [7, s. 28].

Ocaqların üçüncü qrupu kərpic divarlı olmaları ilə fərqlənir. Onlara evlərin içərisində, bazan da strafında rast gəlinmişdir. Diametrləri 32 sm-dən 50×65 , bazan da 110 sm-dək çatır (KT-14, D-24; D-32). Bu tip ocaqlardan bozisinin içərisində narancı röngli oxra qalığı (KT-15, E-65; E-128), aksariyyətində isə saxsı, sümük qalqları qeydə alınmışdır (KT-E-90, E-110; J-005). I Kütəpənin J kvadratında belə ocaq qurğusunun divar qalığı 20 sm hündürlükdə saxlanılmışdır (şəkil 6).

Aşkar olunan sümük qalqları və az miqdarda saxsı fragmentları belə ocaqlardan qida hazırlanmasında istifadə edildiyini göstərir. Kərpic divarlı ocaqlar Azərbaycanın digər neolit abidələrində də rast gəlinmişdir. Həssəsu yaşayış yerinin VIII kvadratunda qeydə alınan bu tipli ocaq qurğusu yanaraq qızarmış kərpiclərdən və qaralmış gil kütlələrindən ibarət olmuşdur. N.Müseyibli bu qızarmanın kərpiçlərin maqsadlı olaraq odda bişirilməsi ilə əlaqələndirilmişdir [5, s. 46]. Buradakı ocaqlar höcmində görə (65×45 sm) I Kütəpənin kərpic divarlı ocaqları (65×50 sm) ilə yaxındır. La-

kin Kültəpənin neolit təbəqəsindən aşkar olunan bu tipli ocaqlarda kərpiclərin interyer hissəsi istisna olmaqla, digər tərəflərində qaralma, yanma izləri yoxdur. Bu da onların ciy kərpicdən tikildiyini göstərir.



Şəkil 6. Kərpic divarlı ocaq (III qrup).

Dördüncü qrupa aid ocaqlar digərlərindən fərqli olaraq əsasən divarların dibində yerləşmişdir. Düşəmədə qazılan belə ocaqlar dairəvi formaldır, içərisində külli qarışq halda olan kiçik ölçülü yuvarlaq və yastı daşlar qeydə alınmışdır. 2014-cü ildə D sahəsində üzə çıxarılan bu tipli ocağın içərisində qırmızı, yaşıl, boz rənglərdə olan 220-dək belə daşların olduğu müəyyənləşdirilmişdir (KT-15, D-88). Belə ocaqlardan biri 2015-ci ildə E sahəsindəki dairəvi evin şimal-şərqi hissəsində qeydə alınmışdır. İstiliyi təmin etmək məqsədi daşıyan bu cür daşlarla doldurulmuş ocaqların diametri 40x45 sm-ə çatır (şəkil 7).




Şəkil 7. Ocaqların IV qrupu.

Evlərin döşəməsində qazılan belə ocaq çuxurlarının əvvəlki illərdə üzə çıxarılan nümunələrinin diametrləri 35 sm-dən 1 metrədək, dərinlikləri 20-37 sm arasında olmuşdur [1, 34]. Kül qatının içərisində, 40-50 sm diametrində çay daşları yığımının 3 yerdə aşkar olunması I Kültəpə ilə Ağstafa rayonundakı II Ağdaş qolu yaşayış yerinin [6, s. 54] oxşar xüsusiyyətlərindən biridir. Onların bəzərinə Anadoludakı Körtük təpə [11, fig. 8], İraqdakı Tell Nader [9, fig. 11] kimi neolit abidələrində də rast gəlinmişdir.

Qeyd edilən ocaq tipləri Naxçıvanın Son Neolit dövrü tayfalarının hayat tərzinə 3 istiqamətdən nəzər salmağa imkan verir. Birinci istiqamət onların qədim tayfaların memarlıq əmənələrinin əsas komponenti kimi əhəmiyyətini əks etdirir. Evlərin tikintisində olduğu kimi ocaqlar da bozən ciy kərpicə, bəzən daşlarla tikilmiş, bəzən da gil badla qeyrələnmişdir.

İkinci istiqamət qədim tayfaların hayat tərzini əks etdirir. Belə ki, funksiyasından asılı olaraq ocaqlar bəzən evlərin mərkəzində, bəzən divarın dibində, bəzən da həyatında qurulmuşdur. Döşəmədə qazılan ocaqların içərisinə doldurulan kiçik yuvarlaq daşlar ocaqdakı istiliyin içəriyə yayılmasına kömək etmişdir. Evlərin əsasən mərkəz hissəsində olan ocaqlar kərpic divarlı olub içərisində çox sayıda sümük və kül qalıqları aşkar olunmuşdur ki, bu da onların daha çox qızdanın bişirilməsində istifadə edilməsindən xəbor verir. Daş çevrəli ocaqlarda isə keramika hissələri çoxluq təşkil edir ki, bu da qabların bişirilməsində onların mühlüm yer tutduğunu göstərir. Belə ocaqlardan tapılan keramika nümunələrinin bir qismi iri höcmli, bir qismi isə kiçik höcmli mösət qablarına aid olmuşdur (şəkil 9).



Şəkil 9. Ocaqların içərisində və ətrafında qeydə alınmış keramika nümunələri.

Üçüncü istiqamət ocaqların yerli tayfaların ideologiyasını əks etdirmələri ilə bağlıdır. Bəzi ocaqlar müyyəyn ayınların keçirilməsinə xidmət etmişdir. Bütün bunlar Kültəpənin Son Neolit tayfalarının həyatında ocaqların çox funksiyali rolunu nümayiş etdirir.

Bələliklə, I Kültəpə yaşayış yerindən 2013-2016-ci illərdə aşkar edilən ocaqların təhlili Neolit dövründə onların 4 əsas məqsədə xidmət etdiyini göstərir: evlərin qızdırılması, qızdanın bişirilməsi,

qabların hazırlanması və qabilə ayınlarının icra edilmesi. Onların harada yerləşməsi, hansı materialdan qurulması, ölküsü və forması məhz yerinə yetirəcəyi funksiyadan asılı olmuşdur. Bu amillar onların 4 asas qrupda sistemləşdirilməsinə imkan verir. Bu qruplardan birincisi – daş çevrəli ocaqlar çoxsaylı və müxtəlif çeşidlərlə təmsil olunması baxımından daha çox diqqəti cəlb edir. Onlar istər əvvəlki illarda, istərsə də son dövrlərdə Kültəpə abidəsində aparılan qazıntılar zamanı digər ocaqlarla müqayisədə üstünlük təşkil etmişdir. Bu da daş çevrəli ocaqların Naxçıvanın neolit mədəniyyətinin özünəməxsus xüsusiyyətlərindən biri kimi ortaya çıxmamasını göstərir.

ƏDƏBİYYAT

1. Baxşaliev V., Quliyeva Z., Marro C., Berthon R. Kültəpə yaşayış yerində 2015-ci ildə aparılan arxeoloji araşdırılmalar // Azərbaycan MEA-nın Xəbərləri. İctimai elmlər seriyası, 2016, № 1, 2016, s. 193-211.
2. Baxşaliev V., Marro C., Berthon R., Quliyeva Z., Saraltun S. Kültəpədə arxeoloji qazıntılar (2013-2016). Bakı: Nurlan, 2017, 164 s.
3. Həbibullayev O.H. Kültəpədə arxeoloji qazıntılar. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1959, 134 s.
4. Quliyeva Z. Naxçıvanın Neolit mədəniyyətinin lokal xüsusiyyətləri // Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin Elmi Xəbərlər Məcmuəsi. Fundamental, humanitar və təbiət elmləri seriyası, № 2, Gəncə, 2017, s. 48-57.
5. Müseyibli N.Ö., Ağalarzadə A.M., Axundova G.K. Neolit dövrü Həsənsu yaşayış yerində arxeoloji qazıntılar (Ağstafa rayonu). Azərbaycanda arxeoloji tədqiqatlar – 2011. Bakı, "Xəzər Universiteti" nəşriyyatı, 2012, s. 45-50.
6. Müseyibli N., Axundova G., Ağalarzadə A. Ağstafa rayonunda Neolit dövrüne aid yeni araşdırımlar. Azərbaycanda arxeoloji tədqiqatlar – 2012. "Xəzər Universiteti" nəşriyyatı, Bakı, 2013, s. 53-59.
7. Abibullaev O.A. Энеолит и бронза на территории Нахичеванской АССР. Bakı: Elm, 1982, 316 c.
8. Esin U. Aşıklı Höyük Kurtarma Kazıları // Türkiye Arkeolojisi Ve İstanbul Üniversitesi (1932-1999). Editör O.Belli. Ankara, 2000, s. 20-29.
9. Kopanias K., Beuger C., Carter T., Fox S., Hadjikaumis A., Kourtessi-Philippakis G., Livarda A., Macginnis. The Tell Nader and Tell Baqrta Project in the Kurdistan Region of Iraq: Preliminary Report of the 2011 Season. Submitted for publication in SUBARTU - Archaeological Journal of the Kurdistan Region of Iraq (April 2012).
10. Lyonnet B., Quliyev F. Menteşapa qədim yaşayış yerində arxeoloji tədqiqatlar (Tovuz rayonu) / Azərbaycanda arxeoloji tədqiqatlar – 2010, "Xəzər Universiteti" nəşriyyatı, Bakı, 2011, s. 314-324.
11. Özkaya V., Coşkun A. Körtük Tepe // The Neolithic Turkey, vol. 1. Archeology and Art Publications, İstanbul, 2011, pp. 89-127.

*AMEA Naxçıvan Bölümü
Tarix, Etnografiya və Arxeologiya İnstitutu
E-mail: zeyneb_guliyeva@yahoo.com*

Zeyneb Guliyeva

NEOLITHIC HEARTHS OF NAKHCHIVAN

The paper investigated the neolithic hearths of Nakhchivan. It was noted that the hearths are important in determining the specific character of the Neolithic culture of Nakhchivan. From this point of view, the monument attracts the attention of Kultepe I. During the XX-XXI centuries, the

monument was twice attracted to archaeological research: the first time in 1951-1964 under the leadership of O. Abibullayev, and the second time in 2013-2016 under the leadership of corresponding member of ANAS B. Bakhshaliyev and K. Morro, with the participation of foreign archaeologists and employees of the Nakhchivan Branch of ANAS, including the author. As a result of both excavations, numerous hearths were found. By construction, they can be divided into 4 groups: stone, clay, brick and mangal-shaped hearths. The first group was built from flat stones. They have a round, semicircular and slightly quadrangular shape. The second group was built of red-brown adobe and has an oval shape. The third group was represented by brick hearths. The fourth group is made up of braziers or ochka pits filled with ashes and round stones that were used to heat the room. They, especially stone hearths, reflect the local character of the neolithic culture of Nakhchivan.

Keywords: Nakhchivan, Kultepe settlements, late Neolithic period, stone hearths.

Зейнеб Гулиева

НЕОЛИТИЧЕСКИЕ ОЧАГИ НАХЧЫВАНА

В статье были исследованы неолитические очаги Нахчывана. Было отмечено, что очаги имеют большое значение в определении специфического характера неолитической культуры Нахчывана. С этой точки зрения привлекает внимание поселение Кюльтепе I. В течение XX-XXI веков памятник дважды привлекался к археологическому исследованию: первый раз в 1951-1964 годах под руководством О.Абубуллаева, а второй раз 2013-2016 годах под руководством члена-корреспондента НАНА В.Бахшалиева и К.Морро, с участием иностранных археологов и сотрудников Нахчыванского Отделения НАНА, в том числе и автора. В результате обоих раскопок были обнаружены многочисленные очаги. По строительному характеру их можно делить на 4 группы: каменные, глиняные, кирпичные очаги и мангаловидные очаги (очажные ямы). Первая группа была сооружена из плоских булыжников. Они имеют круглую, полукруглую и слегка четырехугольную форму. Вторая группа была построена из красно-коричневой глины и имеет овальную форму. Третья группа была представлена кирпичными очагами. А четвертую группу составляют мангала или очажные ямы, заполненные золой и круглыми камнями которые, использовались для обогревания комнаты. Они, особенно каменные очаги, отражают локальный характер неолитической культуры Нахчывана.

Ключевые слова: Нахчivan, поселение Кюльтепе I, период Позднего Неолита, каменные очаги.

(AMEA-nın müxbir üzvü Vəli Baxşalıyev tərəfindən təqdim edilmişdir)

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun maliyyə yardımı ilə yerinə yetirilmişdir. Qrant № EİF-KETPL-2-2015-1(25)-56/47/5